



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 127 (8720) BAZAR, 20 iyun 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## Galəcək nəsillərə yol göstərən bəyannamə

Bu tarixi sənədi iki qardaş ölkənin liderləri Şuşada imzaladılar

Böyük tarixi günlərin şahidiyik. 28 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır tələblərindən xilas etdiyi 15 iyun ikiqat əlamətdarlıq qazandı. Həmin gün iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza etdilər. Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun bundan sonra bizim üçün həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi əlamətdardır.

Həmin günün əhəmiyyəti bir də ondadır ki, ilk dəfə Azərbaycan qardaş ölkənin dövlət rəhbərini azad Qarabağda qarşılayırdı. Yüksək səviyyədə rəsmi qarşılama mərasimi təşkil olunmuşdu. Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı tədbirin hər anı isə böyük bir tarix idi və mühüm rəmzi mənə daşıyırdı. Bəyannamənin imzalandığı məkan da təsadüfi seçilməmişdi. Dövlət rəhbərlərinin əyləşdiyi yerin arxa fonunda Şuşanın simvollarından olan Xurşidbanu Nəvəvənin dağıdılmış evi görünürdü. Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızının imarətini bir

vaxtlar bu gözəl məkanın abadiyyəti, inkişafı, xeyirxah əməllərlə döyünən ürəyi idi. Bu bünadə vaxtilə Azərbaycanda yaradılmış ilk uşaq musiqi məktəbi - Şuşa Musiqi Məktəbi fəaliyyət göstərirdi. İndi isə erməni vəhşiliyinin nümunəsi kimi bütün dünyaya təcavüzkarın vandal xislətini nümayiş etdirirdi.

Bölgə üçün mühüm tarixi əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlarda demək olar ki, bütün dünyanın nəzərləri Şuşada iken bu fon erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabəliyə çevirdiyini bir daha göstərdi. Azərbaycan və Türkiyə prezidentləri erməni vandalizmi və vəhşiliyinin sarsıdıcı sübutlarından olan Füzuli şəhərinin xarabalığı önündə də fotolar çəkdi və bu şəkildə dünya mediasında geniş yayılmışdı. Beləliklə, bütün dünyaya bir daha sübut edildi ki, ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə ələ keçirdikləri torpaqlarda illərlə ancaq dağıtmaqla məşğul olublar. Əllərinə keçəni, gözlərinə görünəni uçurub, dağıdıb, satıb-sovublar. Bu da onu göstərir ki, ermənilər işğal dövründə Azərbaycan torpaqlarında müvəqqəti olduqlarını və günün birində bu yurdun əsl sahibləri tərəfindən qovulacaqlarını yaxşı biliblər. Ona görə də əllərində imkan varkən vandallıq etməyə cəhəşiblər. Bu, ilk növbədə təbiətə, əsrlərdən gələn milli-mədəni dəyərlərimizə, tarixi abidələrimizə qarşı terror aktı idi.

Ardı 3-cü səh.

## «Ağıllı kənd»in Azərbaycan modeli

Dünyada «ağıllı kənd»in ayrı-ayrı nümunələri uzun illər ərzində yaradılmış və inkişaf etdirilmişdir. Azərbaycan da işğaldan azad edilmiş ərazilərini «ağıllı» kənd və şəhərlərə çevirərək yeni nümunələrini yaratmaqla bu sıraya qoşulur.

«Ağıllı kənd»in yaradılması maşın, mexanizm, robot və yüksək texnologiyaların aqrar sektorda əl əməyini tam əvəz etməsi deməkdir. Dünyanın aparıcı alimləri belə hesab edirlər ki, bu, fantastika yox, baş tutması mümkün olan tədqiqatçıq sanballı bir ideyadır. Bu gün planetimizdə artıq yüksək texnologiyalar,

internet resursları, dronlar və hətta kosmik gəmilər aqrar sektorda bir sıra prosesləri, məlumatların emalını və idarəetmənin mürəkkəb elementlərini yerinə yetirirlər. Dünyanın inkişaf etmiş ölkələrində «ağıllı kənd» təsərrüfatına keçidin unikal ilk nümunələri mövcuddur. Amma maraqlısı odur ki, «ağıllı kənd» təsərrü

fatna keçidin ən bənzərsiz nümunəsinin tətbiqinə Azərbaycanda start verilmişdir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə dövlət başçısının göstərişi və xeyir-duası ilə «ağıllı kənd» və «ağıllı şəhər» layihələrinin tətbiqinə başlanmışdır. Söhbət bir kənddən, bir şəhərdən yox, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərindən, şəhər və kəndlərdən gedir. «Ağıllı» kənd və şəhərlərin salınması bilavasitə «ağıllı» aqrar sektorun bünövrəsinin qoyulması deməkdir. Yəni bu anlayışlar bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir, bir

çox məqamlarda isə harmonik şəkildə uzlaşaraq fərqli aradan qaldırırlar. «Ağıllı kənd»in Azərbaycan modelinin unikallığı ondan ibarətdir ki, əgər dünyada belə layihələr hər ölkədə bir neçə nümunə ilə başlamışdırsa, bizdə bu proseslərə eyni zamanda start verilmişdir. Biz 30 illik işğal zamanı yerlə-yeksan edilən böyük ərazilərin - yandırılan kəndlərimizin və vيران qoyulan şəhərlərimizin «ağıllı» variantını reallaşdırmağı qərara almışıq.

Ardı 4-cü səh.

### Reportaj



## Çörək varsa...

Hazırda taxılçılıqda mühüm dövrdür. Kənd adamlarının aylardan bəri gözlədikləri vaxt gəlib çatmışdır. «Səhra gəmiləri» adlandırılan taxılbiçən kombaynlar zəmilərin bol məhsulunu yığmağa başlamışdır.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Mikayıl İmanovla taxıl biçən fermerlərdən biri ilə görüşməyi qərara alırıq. Yola düşməzdən əvvəl rayonda kənd təsərrüfatı işlərinin, o cümlədən taxıl biçininin gedişi ilə maraqlanıq.

Ardı 8-ci səh.

## BİR XALLIQTUR

«Avro-2020»nin ev sahiblərindən biri olan İngiltərəyə yığması doğma arenada Şotlandiya yığmasını qəbul etdi.

Matça sürətli başlayan ingilislər daha çox cinahlardan hücumların qurulmasına üstünlük verdilər. Belə ki, müdafiənin mərkəzində daha sayıq görünən şotlandlar cinahlarda heç də uğurlu deyildilər.

Ardı 6-cı səh.



D qrupu

İngiltərə - Şotlandiya - 0:0  
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)  
London. «Uembli» stadionu

### 20 iyun Ümumdünya Qaçqınlar Günüdür



## Dünya hələ də haqsızlığın girdabındadır

Milli və məhəlli münaqişələr var ki, BMT-nin yaşıdı olsa da, hələ öz həllini tapmayıb

Dünyaya daim sülh, amin-amanlıq arzulansa da, bu istək realığa çevrilmir. Müxtəlif dövrlərdə insanlar münaqişə və müharibələrin qurbanları kimi məhv olmaqdadır. Hələlik olmaq, yaralanmaq yanaşı, onlar öz doğma yurdlarından, vətənlərindən didərgin salınıb, qaçqın-köçkünə çevriliblər.

Ardı 5-ci səh.







# Qarabağ bir millət, iki dövlətin Zəfər meydanıdır

## Gelecek nəsillərə yol göstərən bəyannamə

Bu tarixi sənədi iki qardaş ölkənin liderləri Şuşada imzaladılar

Əvvəlki 1-ci səh.

Nəsillər üçün bələdçi

Şuşa Bəyannaməsinin imzalanma mərasimində bir daha şahid olduq ki, hərbi əməliyyatları uğurla başa çatdıran, dəmir yumruqla düşmənin başını ezən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik meydanda davam etdirir. Şanlı qələbəmizi daha da möhkəmləndirir. Havadarların dəstəyi ilə əsrlərlə başımızın belasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün dövlətimiz tarixi-siyasi, diplomatik zəmin hazırlayır.

Azərbaycan Prezidenti İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağın bu səfərinin, imzalanan bəyannamənin mühüm tarixi əhəmiyyət daşıdığını xüsus vurğuladı və dedi: "Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalananmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır".

Azərbaycan və Türkiyə arasındakı münasibətləri yeni mərhələyə yüksəldən bu bəyannamə böyük tarixi təməl əsaslanır. Burada Türkiyə və Azərbaycanın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Bu kəlamları Prezident İlham Əliyev də öz bəyannamədə bir daha xatırladı: "XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanı sevinci sevincimiz, kədərli kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fealiyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyəti sadıqlıq və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanma mərasimində sadıqlığımızı nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".

Yeni reallıqlara yol açan əməkdaşlıq

Azərbaycan Prezidenti Şuşa Bəyannaməsində əks olunan məsələlər sırasında iki məqama xüsusi diqqət yönəldi. Bunlardan birincisi, müdafiə sahəsində əməkdaşlıq, işbirliyi. Sənəddə müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri geniş şəkildə öz əksini tapır. Cənab İlham Əliyev bunu tarixi nailiyyət adlandırdı: "Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq".

Azərbaycan Prezidentinin xüsusi nəzərə çatdırdığı digər məqam isə neqliyyat məsələsi ilə bağlı oldu. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar çox açıq ifadələr öz əksini tapıb. Bu da ikinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. "Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında neinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük mənə daşıyır" dedi dövlət rəhbərimiz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da müasir dünya siyasətinin əsas istiqamətlərini müəyyən edən və Azərbaycana da NATO sammitində keçirilən önəmli görüşlərdən birbaşa gələn aparıcı lider kimi Şuşadan beynəlxalq ictimaiyyətə çox əhəmiyyətli mesajlar verdi. Bölgədə təsiri olan hər kəsi haqqıqlı görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdi. Vurğuladı ki, atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanın bu əməkdaşlıq imkanlarından hər kəsin faydalanmasını istəyir: "Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltməyə istəyirik. Ermənistanın ona xoş niyyətli uzadılan həmrəylik elini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Altılıq platforması" haqqında danışaraq qeyd etdi ki, regionda yeni əməkdaşlıq formatı kimi nəzərdə tutulan bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. "Bu altılıq platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşayan bir bölgə olsun". Türkiyənin dövlət başçısı bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığa təşviq etməyə çağırırdı. "Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşənə edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə təməlləndirilməlidir. Bu sağlamlıq şəklində davam edəcəyinə inanırıq".

Hər kəsə mühüm xəbərdarlıq

Şuşa Bəyannaməsinin ən vacib müddəalarından biri hərbi sahədə əməkdaşlıq və müttəfiqlik məsələləri xüsusundadır. Bəyannamədə yazılır: "Tərəflərdən hər hansı birinin fikrinə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən ediləcək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyatlarının ödənilməsinə qərar verəcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi fealiyyəti təşkil olunacaqdır".

Bu müddəa hazırda Ermənistanda revanşist şüarlarla hakimiyyətə gəlib öz xalqını yenidən fəlakətlərə sürükləmək istəyən naş və qıldır qüvvələrdən tutmuş onların himayədarlarına qədər hər kəsə mühüm xəbərdarlıqdır. Hazırda dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyə Şuşa Bəyannaməsi ilə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi təqdirdə ordusu ilə ölkəmizin yanında yer alacaq. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidirlər ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə sayələr göstərəcək. Müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirəcək. İki ölkənin silahlı qüvvələrinin fealiyyət qabiliyyətini birlikdə artıracaq. Müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq ediləcək. Bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fealiyyəti təmin olunacaq. Her iki ölkənin təhlükəsizlik şüurlarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafə, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinə dair razılığın əldə olunması da prinsiplə müqavilələndir.

Zəngəzur dəhlizi

İqtisadi-neqliyyat məsələləri də bəyannamənin məzmununda xüsusi yer tutur. Sənəddə qədim türk torpağı olan Zəngəzur dəhlizinin adının hallandırılması tarixi gerçəkliyi və böyük milli strateji hədəfləri göstərir. "Zəngəzur dəhlizi" ifadəsinin Şuşa Bəyannaməsinə daxil edilməsi mühüm strateji mənə daşıyır. Yada salaçaq ki, Azərbaycan Prezidenti bu ilin 6 martında buna qədər cəmiyyətdə daha çox "Naxçıvan dəhlizi" kimi sözü gedən, Naxçıvanı Azərbaycanla birləşdirən neqliyyat kommunikasiyasını "Zəngəzur dəhlizi" elan etdi. May ayında Türkiyənin neqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu qəbul edərkən də bu kommunikasiya xəttinin beynəlxalq müstəvidə "Zəngəzur dəhlizi" kimi təsbit edildiyini açıqladı. Şuşa Bəyannaməsində isə Zəngəzur dəhlizi ifadəsi ilk dəfə rəsmi sənəddə öz əksini



tapmış oldu. Bu, Zəngəzura qayıdış strategiyasında çox əhəmiyyətli məqam sayılmalıdır. Çünki bununla "Zəngəzur dəhlizi" ifadəsi geosiyasi leksikona daxil edilir. Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı beynəlxalq müstəvidə aktuallaşır. Geosiyasi leksikonda "Zəngəzur dəhlizi" ifadəsinin səsənməsi Zəngəzurun, həm də onun tarixinin dünyanın gündəmində qalmasına imkan yaradır. Azərbaycan bu yolla tarixi torpaqlarımız olan Zəngəzura qayıdışımızı da beynəlxalq müstəvidə legitimləşdirmək imkanı qazanır.

Məsələni şərh edən siyasi ekspertlərin də qiymətləndirdiyi kimi, Zəngəzur dəhlizinin açılması ermənilərin əsrlərdir bölgədə apardığı anti-Turan təbliğatına mühüm zərbədir.

Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə sayələr artırılması, malların sərbəst hərəkətinin təşkil mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görülməsi, "Cənub qaz dəhlizi"nin sərəməli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş sayələr əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual neqliyyat sistemləri texnologiyalarının istifadə etmək beynəlxalq neqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit neqliyyat potensialının daha da inkişafı məsələləri də öz əksini tapıb. Eyni zamanda "Zəngəzur dəhlizi"nin açılması onun davamı olaraq Naxçıvan-Qars demir yolunun inşası da nəzərdə tutulur. Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi, malların sərbəst hərəkətinin təşkilinə nail olacaqlar.

Yada salaçaq ki, bir müddət əvvəl həm də Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında turizm, ticarət əlaqələri sahəsində də yeni bir səhifə açılacaq. Bir millət, iki dövlət arasındakı sərhədlər formal xüsusiyət daşımağa başlayacaq.

İmkanları nailiyyətlərə çevirən Lider

Şuşa Bəyannaməsinin ən əsas məqamlarından biri isə burada Qars müqaviləsinə istinad edilmişdir. Bakı və Ankara bununla 100 illik müqaviləni yeniləmiş oldu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi xüsusi simvoldur. Bu məqama Azərbaycan Prezidenti İlham Əliyev də toxundu: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi mənə daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir".

Tarixə nəzər salsaq yenə də Qafqazlarda 100 il əvvəlkinə bənzər proseslərin getdiyini görürük. Dünyanın böyük dövlətləri bir əsr əvvəldə olduğu kimi, yenə də bölgəni öz nüfuz dairəsinə salmağa çalışır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və milli maraqlarına uyğun cərəyan edir. Zamanın ən parlaq liderlərindən olan Prezident İlham Əliyev isə hər kiçik fürsəti Azərbaycan üçün böyük nailiyyətə çevirməyi bacarıb və bununla özü də Vətənin tarixində əbədləşir.

İradə ƏLİYEVA, "Azərbaycan"

## Mədəniyyət paytaxtına çevrilən Şuşa əsl ilham çeşməsidir

Vətən müharibəsindəki parlaq Qələbə sözlən ümidlərimizi alovlandırdı, qaysaq bağlamayan yaralarımıza ən yaxşı məlhəm oldu, ürəyimizdəki nisgili ərilyib getdi, yerini sevinçə, fərəhə, qürurə verdi. Qürurlandıq, iftixar hissi keçirdik ki, azərbaycanlıyıq. Qələbənin dadı başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə şirindir. Bu şirinlik həyatımıza yeni tam verdi. Köntülörün yaşamaq eşqi, qurub-yaratmaq, düşmənin 30 il işğaldə saxlayıb vitan qoyduğunu kəndlərimizi, şəhərlərimizi yenidən cənnətə döndərmək istəyi günümüzün həyat ritminə çevrilib.



Bu gün bütün ölkəmizin, bütöv türk dünyasının ürəyi Şuşada döyünür desək, heç də mübaliğə olmaz. Dünyanın siyasi liderləri sırasında bənzerəsiz ağır çəki sahibi, Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın NATO-nun zirvə toplantısından dərhal sonra Şuşaya səfər etməsi çox mətbələ əyindilik getirdi. Bu səfər bir millət iki dövlət - Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz təntənəsini iki siyasi liderin - Ərdoğan və İlham qardaşlığının təmsilində bütün dünyaya bir daha parlaq şəkildə nümayiş etdirdi. Qəhrəman oğullarımızın canı, qəni bahasına başında ki dumanları birləşdik dağları Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı funksiyasını uğurla həyata keçirir. Bu yaxınlarda Cırdır düzündə Heydər Əliyev Fondunun, mədəniyyətimizin böyük hamisi olan respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xanbülül" musiqi festivalı öz orijinallığı və möhtəşəmliyi ilə Şuşanın yeni tarixində ən parlaq səhifə oldu. Musiqi bayramından qaynaqlanan sevincil günün yaşadığımız bir zamanda çağdaş Türk dünyasının lideri R.T.Ərdoğanın işğuzar Şuşa səfəri Qarabağın təhlükəsizliyinin etibarlı təminatı istiqamətində atılan inamli addım, Ermənistanda revanşistlərə havadarlıq edən bəzi dünya dövlətlərinə ciddi mesaj oldu.

Nə xoş ki mədəniyyət paytaxtımıza çevrilən Şuşa bu gün başdan-başa böyük inşaət meydanına çevrilib. Faşist xarəbi ermənilərin dağıtdığı, xarəbəyə çevirdiyi şəhər tamamilə yenidən qurulur. Bizlər mədəniyyət işçiləri olaraq yeni paytaxtımız olan Şuşada gedən proseslərdən, burda həyata keçirilən mədəni-kültüvi tədbirlərdən, daşlara-qayalara yazılan qəhrəmanlıq dastanından ilham alırıq. Bütün gücümüzü, qüvvəmizi səfərbər edərək çalışırıq ki, fealiyyətimizi yeni dövrün yeni tələblərinə uyğun quraq, mədəniyyətimizi bəca-riqlə təbliğ edək, tarixi-mədəni abidələrimizi vətəndaş



mövqeyindən qoruyaraq, müsiqimizin, incəsənətimizin inkişafına yeni töhfələr verək. Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir və Yevlax şəhərlərində, Bərdə və Tərtər rayonlarını əhatə edir. Nazirliyin tapşırığı və tövsiyələri əsasında fealiyyətimizin əsas istiqamətlərini müəyyən edir, üzərimizə düşən vəzifələri la-yiçinə yerinə yetirməyə çalışırıq. Pandemiya şəraitində işləmə müəyyən çətinliklər yarsa da, reallığı ciddi surətdə nəzərə alır. Nazirlik Kabinetinin yanında fealiyyət göstərən Operativ Qərarqahın müəyyən etdiyi qaydalara ciddi əməl edirik. Mədəni-Kültüvi tədbirlərin böyük əksəriyyəti onlayn formatda həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan olunmuşdur. Biz regional mədəniyyət idarəsi olaraq bütün qüvvələrimizi səfərbər edərək çalışırıq ki, sərəncamda qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edək. Bu məqsədlə regionda fealiyyət göstərən bütün mədəniyyət müəssisələrində xüsusi tədbirlər planı hazırlanmış və onun icrasını nəzərdə götürülmüşdür. Faşist Nizami Gəncəvi dünya şöhrətli filosof şairdir. Onun yaradıcılığı ilə bir zəngin xəzinədir ki, ona hər mürcati edəndə yeni hikmətlər aşkar edirsən. Biz videofarmada şairin "İsgəndərnamə"sinin, "Leyli və Məcnun"un, "Sirlər xəzinəsi"nin və "Xəmsə"yə daxil olan digər əsərlərinin dəfələrlə bədii müzakirəsinə təşkil etmişik. Təbii ki, bu istiqamətdə maraqlı tədbirləri, ədəbi-bədii kompozisiyaları bundan sonra da davam etdirəcəyik.

Regional Mədəniyyət İdarəsi yeniyetmə və gənc istedadların Polosk şəhərinin 1159-cu ildönümü münasibətilə Poloskda "Müqəddəs Sofiya torpağında" adlı beynəlxalq festivalda Mingəçevir təmsilçiləri Elçin İsmayilov və Cavid Əliyev "Vətən haqqında mahnı" aksiyasında uğurla çıxış etmiş, festivalın təşkilat komitəsinin təşəkkür məktubu ilə təltif olunmuşlar.



Türkiyədə onlayn şəkildə keçirilən "Uluslararası Sanol Solo Folkdans Yarışması"nda mingəçevirli yeniyetmələr və "Banu" rəqs kollektivi böyük uğura imza atmışlar. Milli dəyərlərimizin təbliği məqsədilə Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin təşəbbüsü ilə beş ölkədə yaşayan azərbaycanlıların birgə hazırladığı "Sarı gəlin" musiqi əsərinin canlı ifası təqdim edilmiş, Türkiyənin məşhur Bəngü Türk kanalında məktəbin fealiyyəti haqqında maraqlı veriliş hazırlanmış və onlayn Zoom proqramı vasitəsilə xalq çalğı aletləri orkestrinin konserti yayımlanmışdır.

Hər birimiz üçün qürurvericidir ki, əsasni xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu dövlət mədəniyyət siyasətini respublika Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün xüsusiyyətlərinə uyğun yaradıcılıqla davam etdirilir. Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticələri sevincidir. Mədəniyyətimizin inkişafında, mədəni irsimizin qorunmasında və dünyaya təqdim olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fealiyyəti hər bir ölkə vətəndaşında məmnunluq doğurur.

Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fealiyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.

Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fealiyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.

Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fealiyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.

Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fealiyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.

Musiqi, incəsənət hər bir xalqın vizit kartıdır. Bərdə Regional Mədəniyyət İdarəsinin hər bir əməkdaşı öz gündəlik fealiyyətində bu məntiqdən doğan məsuliyyəti yüksək dəyərləndirir.

İlyas HACIYEV, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi





## Dövlət idarəçiliyi

## Yüksək dövlət qulluğu güclü dövlət deməkdir

Azərbaycanın dillərə dastan parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi artıq böllü gerçəkliklərin təsdiqi kimi tarixə düşdü. Bütün dünya Azərbaycanda ardıcıl və sistemli dəyişikliklərin nəticələrini izlədi və eyni zamanda Qarabağda baş verənlərdən dərs çıxarmış oldu. Özü də təkcə hərbi deyil, həmçinin siyasi və idarəçilik dərsi. Baş verənlər həm də Azərbaycan üçün müharibədən əvvəl işlənib hazırlanmış ortamüddətli və uzunmüddətli inkişaf strategiyalarının faktiki tənətonəsi idi. Böllü faktıdır ki, çətin dövrlərdə, xüsusilə müharibə dönməndə hər bir xalqın güclü liderə ehtiyacı olur. Azərbaycanın bu sənəddən bəxti götirir.

Prezident İlham Əliyev savaş öncəsi və sonrası dəfələrlə məntiqli arqumentləri, qətiyyəti və məğrur duruşuyla Azərbaycanı bəyənənlərin, gözü götürməyənlərin dərsini verdi. Çünki Azərbaycan Ali Baş Komandanın iradəsi, qərarları, bəyanatları ölkəsinin qüdrətindən qaynaqlanırdı, sadəcə, intuisiyaya deyil, həm də güclərin və vasitələrin dəqiq hesablanması əsaslarıdır.

Əslində siyasi proseslərdə qlobal maraqların müqayisəsi və meqatrendləri, beynəlxalq müstəvidə gedən oyunlar, qlobal siyasi konfigurasiyanın bir cəhətdə hələ də neomperializmə siyasi iradəni davam etdirməkdə israrlı dövlətlərin məqsədlərini dəqiq hesablayan Prezident İlham Əliyev müharibədən öncə də öz çıxışlarında dəfələrlə yeganə çıxış yolu kimi güclü Azərbaycanı gördüyünü səsləndirib və bu istiqamətdə ciddi addımlar atıb. Ən başlıcası İlham Əliyev qısa zaman çərçivəsində milli qüruru canlandırdı, Azərbaycanı beynəlxalq arenada bərabərhuquqlu tərəfdaş kimi qəbul etdirib.

Bir çox postsosialist ölkələrində demokratik tranzitin təcrübəsi bir daha sübut etdi ki, "öncə güclü dövlət, sonra iqtisadiyyat" prinsiplinin pozulması birmənalı olaraq gözənilən mənfəət nətəcələri yol açır. Bu şərətdə ya siyasi rejimlərin aşınması, ya da iqtisadiyyatın dağılması və əhalinin əsas hissəsinin yoxsallaşması müşahidə olunur. Sırr deyil ki, dövlət qulluğunun institusional zəifliyi ölkələrin inkişafını əngəlləyən başlıca amildir. Müstəqilliyinə qovuşmasından 30 ilə yaxın zaman keçən Azərbaycanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğur strategiyasının qəyəsi dövlət qulluğunun ölkənin davamlı i sosial, siyasi, iqtisadi inkişafının əvəci elementinə çevirməkdir. Bunun üçün ilk növbədə səmərəli dövlət idarəçiliyi sistemində malik güclü dövlət quruluşu və müasir dövlət qulluqlarının ordusunun yaradılması məqsədi müəyyənləşdirildi və bu istiqamətdə önəmli addımlar atıldı. Ölkədə dövlət qulluğu aparatının modernləşməsi dövlət rolunun transformasiyası ilə sıx bağlıdır.

Hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünyəvi dövlətləri arasında rəqəbətdə davamlı, effektiv və sabit inkişaf sahəsində layiqli yer tutması, kamiiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olması və vətəndaşlar üçün yüksək həyat standartları təmin etməsidir. Bu hədəfə çatmaq üçün köklü tədbirlər görüldü və ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektə əsaslanan millətin formalaşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb. Prezident İlham Əliyev Azərbaycanı hakimiyyətin həm simasını dəyişməyə, eyni zamanda sistemi müasir standartlara uyğun çalışmağa müvəffəq olmaqla yanaşı, yeni siyasi dəyişim mədəniyyətinin əsasını qoyub. Azərbaycan hazırda dünya reytinglərində layiqli yer tutub, iqtisadiyyatda pozitiv dinamika qorunur, cəmiyyətdə milli birlik ruhu yüksəkdir.

XXI yüzillikdə heç şübhəsiz ki, gələcəyin açarı bilik və texnologiyalar, dövlətin başlıca vəzifəsi isə biliyə və texnologiyalara əsaslanan stratejiyanın işləni reallaşdırılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin böyük səmərəliliklə gerçəkləşdiriyi dövlət idarəçilik strategiyasının təməlinə də məhz elm, texnologiya, elmi-intellektual insan potensialının formalaşdırılması dayanır. İctimai həyatın bütün sahələrində inkişaf təməli diqqətlər üzərinə çəkin, sözün həqiqi mənasında, innovativ tərəqqi sərgiləyən Azərbaycan Respublikasının ən böyük uğuru düzgün seçilməsi, dünyəvi örnək ola biləcək iki liderinin bir-birini əvəzləməsi ilə yanaşı, həmçinin bu gün məntiqli, bir çox hallarda zamanı qabaqlayan genişspektrli islahatların nəticəsi olaraq formalaşdırılmış dövlət qulluğu sistemidir. O sistem ki, təkcə hesabət vermir, eyni zamanda inkişaf siyasəti və onun məqsədlərinə, öz fealiyyətinin nəticələrinə görə məsuliyyət və cavabdehlik daşıyır. Ölkədə dövlət qulluğu sisteminə başlıca yeniliklərdən biri köhnə rekrutinq metodlarından yüksək peşəkərligə malik mütəxəssis və rəhbərlərin həm də sistem daxilində yetişdirilməsi siyasətinə keçidə bağlıdır. Bütün bu uğurların, qazanılımların nailiyyətlərinin davamlı olması isə eyni zamanda yeni idarəetmə paradigmasına malik, müasir realiaqlara cavab verən kadrların, ilk növbədə, dövlət qulluqlarının yetişdirilməsinə bağlıdır. Bu günün dövlət qulluqlarını idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, ölkədə gerçəkləşdirilən "uğurlu stratejiyanın" lokomotivi rolunda çıxış etməlidir. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşün-

mək, fikirləşmək, əmək vədirlərini təkmilləşdirmək, sosial məsuliyyət və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqəbat qabiliyyətini gücləndirmək lazımdır. Bu günün dövlət qulluqluqunu yüksək səviyyəli peşəkərlərlə yanaşı, həm də həmüddət sahələrində müəyyən biliklərə yiyələnmiş, geniş dünyəgörüşü və mədəniyyəti, həmçinin milli, eləcə də qlobal miqyasda sosial məsuliyyət hissəsinə malik bir şəxsdir. Kreativlik, innovasiyalara meyillilik kimi keyfiyyətlər də önəmlidir. Düzgün aparılan siyasi siyasət həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. XXI əsrin əvvəli bütün dünyada insanın təşkilatda roluna və əhəmiyyətinə dair müəyyəni ilə fərqlənən konsepsiyası və nəzəriyyələrinin müxtəlifliyi ilə xarakterizə olunur. İstənilən təşkilatın idarə olunması müxtəlif sistemlərin qarşılıqlı təsirini nəzərdə tutur. Bu sistemlərin arasında ən feali, qabaqcıl, digərlərini hərəkətə gətirən dövlət qulluğu heyətinin fealiyyətinin idarəetmə sistemidir. Bazar münasibətlərinə keçən müasir Azərbaycan üçün bir çox sosial sahələrin islahatlaşdırılmasının nəzəri və metodoloji əsaslarını axtarıcı səciyyəvidir. Nəticə etibarilə paradoksal vəziyyət yaranıb: bir tərəfdən, heyətin idarə edilməsinə elmi biliklər sistemi kimi nəzəri baxışın müxtəlifliyi mövcuddur, digər tərəfdən, dövlət təşkilatlarında karyera artımını və heyətin inkişafını idarəetmə sisteminin təkamül prosesini açıqlayan metodologiya və nəzəriyyə yoxdur.

Bu gerçəkliklərin fonunda Azərbaycanda inkişafatdan inzibati islahatlaşdırma zamanı dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkərləşdirilməsi inkişafının idarəetmə səmərəliliyinin artırılması təmin olunub. Dövlət idarəçiliyinin və milli dövlət qulluqlarının peşəkərləşdirilməsi və ziddiyətsiz normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Ölkədə bütövlükdə dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fealiyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun şəriqli dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqlarının islahatları prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin





20 iyun Ümumdünya Qaçqınlar Günüdür

Dünya hələ də haqsızlığın girdabındadır

Milli və məhəlli münaqişələr var ki, BMT-nin yaşadı olsa da, hələ öz həllini tapmayıb

Əvvəli 1-ci səh.

Azərbaycan xalqı da neçə illər bu dəhşətlərin şahidi, hətta qurbanına çevrilənlərin sırasında olub. Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz ana Vətəninə ev-eşiyini tərgidib qaçmağa məcbur olan soydaşlarımız, Azərbaycan vətəndaşları da bu ağır-acını 30 il yaşayıb. Təəssüf ki, bu gün də dünyanın az qala bütün qütblərində qaçqınlıq-köçkünlük problemi başveri felakət həddindədir.

Deyərlər nə qədər ki, dünyada müharibələr, təqibolunmalar, təcavüzlər, hüquq tapdalananlar var, insanlığa laqeydlik mövcuddur, qaçqınlıq-köçkünlük də olacaqdır. Bu insanların müxtəlif irq və dirlərə mənsub olmaları da o qədər əhəmiyyət kəsb etmir.

Məşhurlar da qaçqın olublar...

Dünyanın məşhurları arasında da qaçqınlar az olmayıb. Albert Eynşteyn, Ziqmund Freyd, həmçinin İspaniyanın sabiq baş naziri Flipp Qonsales, Portuqaliyanın Prezidenti Mariu Soares, Filippinin dövlət başçısı Korason Akino kimi dünyanın ən məşhur kişiləri də dövlət xadimləri, alimləri də bu sıraya daxildir. Mixail Barokin, Marlen Ditrix, Aleksandr Soljenitsin, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Vüktor Hüqo, Cüzeppe Qaribaldi və Vladimir Nabokovun da həmin kateqoriyaya daxil olduqları biliniir.

2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasını qarşısını almaq olub. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirdi.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam Vətən müharibəsində qazandığımız Zəfer isə daşnakların siyasətini bir daha açıb dünyaya göstərdi. Lakin 30 ilə yaxın müddətdə Azərbaycanın qaçqın-köçkün kimi yaşaması tarixin silinməz səhifələrinə yazıldı. Əsliində Azərbaycan xalqı bir əsrdə dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistanın tarixi torpaqlarından qovularaq Azərbaycana pənah gətirib. 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.

Ermənistan Qarabağda Azərbaycanlıları yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldanda XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 nəfər azərbaycanlını yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu. Qarabağın dağlıq hissəsindən, ətraf rayonlardan, həmçinin Ermənistanla və onunla həmsərhəd yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum edildi. Həmin hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu. 100 min nəfər



yaralandı, 50 min isə müxtəlif dərəcəli xəsarət aldı.

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərini həllini öten illər ərzində bir nömrəli vəzifəsi hesab edirdi. Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edirdi. Ümummilli Liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həllindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl oldu. Ulu Öndərin 1998-ci ildə qəbul etdiyi Qaçqınların və məcburi köçkünlərin problemlərini həllə üzrə uzunmüddətli Dövlət Programına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi gücləndirildi.

Azərbaycanda məcburi köçkünlərə dövlət qayğısı Avropaya nümunə göstərilib

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev bu istiqamətdə aparılan işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərini həllə üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Programı'nın və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətli yanaşdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış "Azərbaycan" portalı bu baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Portalda ötən ilin 10 noyabr tarixindən etibarən öz həllini tapan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə-

sindən, Xocalı soyqırımından bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradıb.

Dogma yurdlarını, ev-eşiklərini Ermənistanın təcavüzkar siyasəti nəticəsində itirməyə məcbur olmuş bir milyondan artıq vətəndaşımızın sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra qanunlar qəbul edilmiş, dövlət başçısının sərəncamları ilə yeni yaşayış massivləri salınmış, onların mənzil problemlərini həllə diqqətdə saxlanmışdır. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin ötən il mayın 28-də açılışı zamanı dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik: "2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin təmsilçisi biz görürük ki, işğaldan azad olunaqca digər torpaqlarda hansı işlər görülməlidir və hansı sürətlə görülməlidir. Biz Cocuq Mərcanlıni uğurlu hərbi qələbədəndən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar..."

"Qarabağ Azərbaycandır"

Ötən il 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu Ermənistanın silahlı qüdrətlərini saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılan və həyata keçirilən hərbi əməliyyatlar, texniki imkanlardan yararlanaraq, cəsur igidlərimizin qəhrəmanlığına, rəşadətlinə söykənərək, xalqımız, ordumuz Ali Baş Komandanımız başda olmaqla, işğalçıları ağ bayraq qaldırıb məğlubiyətinin boynuna almağa məcbur etdi. Bu, düşmənin diz çökməsi, yalvarması demək idi.

Azərbaycan Prezidenti onu da bildirdi ki, biz tarixi ədaləti bərpa etdik. Biz göstərdik ki, heç kim xalqımızın iradəsi qarşısında dura bilməz.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib



Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili" mövzusunda təlim-məşq keçirilib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərdə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə baş tutub.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi tə-

yinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinolojiki sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrinin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

FHN-in Regional mərkəzlərdə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması baxımından əhəmiyyətindən danışıb. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksəkixəstəsizliyi təşkilatının vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlə-

rin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdətlərinin formalaşdırılmasına mühüm rol oynadığını vurğulayıb. A.Quliyev həmçinin iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" barədə məlumat verərək sonədin əhəmiyyətindən danışıb. Bu bəyannamənin iki qardaş ölkə arasında bütün sahələrdə münasibətləri ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinə şərait yaradacağını bildirib.

Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumat verilib.

Praktiki hissədə isə "zərərçəkmiş"lərin hüdürlükdə təxliyəsi, şərti uçuş və sürüşmə baş verməsi ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan "partlayış təhlükəli əşya"nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrup tərəfindən zərərçəkmişlərin xilasetmə işlərinə dair digər şerti əməliyyatlar nümayiş olub.

Təlimə 35 nəfər canlı qüvvə və 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olundu. Bundan başqa, xilasetmə alət və avadanlığında istifadə edildi. Həmçinin təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim gormüş illərdən də istifadə olundu.

VƏTƏN SƏNƏ OĞUL DEYİR

Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzülüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, anım mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini dəyən polkovnik Aydın Əyyubov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissəsinin yüksək olduğunu və bunun da Vətən müharibəsində 44 gün ərzində bir daha sübut olduğunu xüsusi vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömrü



yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə gələcək nəsillər üçün dəyərli örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbəinə adını yazan qəhrə-

manın ölməzlik qazandığı, öçülməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadətli dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev

tərəfindən yüksək qiymətləndirilib. Mərasimdə Vətənimiz azadlığı uğrunda canlarını qurban verməmiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tərkülər düzülüb.

AZƏRTAC

Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvurlu şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvurlu şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev vaxtilə gənclərə müraciətində demişdi: "Vətənin, torpağın keşiyində daha cəsərdə, daha mətinliklə durun. Vətəni qoruyun, xalq, Vətən sizin şücaətlərinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır".

Bu, həqiqətən də belədir. Yüzlərlə, minlərlə Azərbaycan gənci Ulu Öndərimizin bu arzusunu, bu öyüdüdü de vətənə sədaqətli xidmətləri ilə döyüş meydanlarında təsdiq edərək əbədiyyət zirvəsinə ucalıb, xidmətləri övlad sənətinə yüksək qiymətləndirilib.

Vətənin unudulmaz igidlərindən, Azərbaycan Ordusunun fədakar hərbi qulluqçularından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. İndi o, həm ölkəmizdə, həm də Vətənimizin hüduclarından kənar qəhrəmanlıq, şücaət rəmzinə çevrilib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 2010-cu il noyabrın 7-də Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində qəhrəman döyüşçülərimiz Mübariz İbrahimov və Fərid Əhmədovla vıda mərasimində qeyd edib ki, bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar.

Azərbaycan xalqı və ordusu bu əmiri düz on il səbirsizliklə gözlədi. Nəinki gözlədi, on il ərzində ordu quruculuğu məsələləri dövlət başçısının fəaliyyətində prioritet oldu. Ordumuz yeni texnika, texnologiya, ən müasir silahlar, aviasiya vasitələri, raket-artilleriya qurğuları, ən müasir pilotuz uçuş aparatları ilə daha da möhkəmləndirilib, yüksək döyüş qabiliyyəti, müharibələrdə qazanı-

lan döyüş taktikasına yiyələnən peşəkar kadrlarla komplektləşdirildi. Xüsusi təyinatlı təhsil müəssisələri hərbi təhsilin ən yeni mərhələsinə qədəm qoydu. Nəhayət, gözənlən günün gəlib çatdı: 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız və Ordumuz Vətən müharibəsinə qalxaraq təcavüzkar Ermənistanı demir yumruğunun gücünü göstərdi və 44 günlük Vətən müharibəsində düşməni üzərinə möhtəşəm tarixi Zəfərə nail oldu.

Iyunun 18-də Mübariz İbrahimovun təkbaşına döyüşərək düşmənlərə xeyli itki verdiyi və şəhid olduğu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Biləsuvur rayonuna gedərək şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağını ziyarət edib, şəhidin valideynləri ilə görüşüb, və yaxınlarda açılışı olacaq xatirə muzeyi ilə tanış olub. Vətənə layiqli oğul, Ordumuza mübariz döyüşçü bəxş etdikləri üçün İbrahimovlar ailəsinə minnətdarlıq edilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdüçüsü polkovnik Abdulla Qurbanlı Mübarizin davamçıları olan Vətən müharibəsi şəhidləri haqqında yazdığı "Vətən müharibəsi şəhidləri" silsiləsindən birinci kitabı qəhrəmanın atasına təqdim edib. Qəhrəmanın atası Ağakərim İbrahimov göstərilən diqqətə və xatirə kitabına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifinə minnətdarlıq edib. Hər bir şəhidin Mübariz kimi ona doğma, əziz olduğunu, məhəz bu şəhidlərin qanı hesabına, igidlərimizin şücaəti, xalqımızın birliyi, həmrəyliyi və əlbəttə, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, demir yumruğu sayəsində möhtəşəm Zəfərə nail olduğumuzu iftixarla vurğulayıb.

Biləsuvur şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvurlu şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarına salamlayan, şəhid hərbi qulluqçuların ailə üzvlərinə bir

daha başsağlığı verən, onlara vətənə layiqli övladları yetişdirdiklərinə görə təşəkkürünü bildiren A.Qurbanlı kitabın nüsxələrini şəhidlərin doğmalarına təqdim edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərək göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümdən sonra "Vətən müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəhid polkovnik-leytenant Orxan Əkbərovun, şəhid kapitan Nihad Babayevinin, şəhid kapitan Cavid Mahmudovun, "Qarabağ" ordenli şəhidlərdən kapitan Elçin Tağıyevinin, gizir Məhəmməd Əmanovun ailə üzvləri çıxış edərək övladları ilə qürur duyduqlarını deyib və şəhid oğullarının xidmətlərini yüksək qiymətləndirdiyinə görə Müzəffər Ali Baş Komandanın ömürləri boyu minnətdar olacaqlarını ifadə ediblər.

Şəhid Elçin Tağıyevin azyaşlı qızı Deryanurun şəhidlər haqqında söylədiyi şeir tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Biləsuvur Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Zamiq Mənsimov və Vətən müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvur rayon şöbəsinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Seymur Qurbanov ölkəmizin digər bölgələrində olduğu kimi, Biləsuvur rayonunda da bu gün hər bir vətəndaşın qələbə, zəfər əhvali-ruhyyəsi ilə yaşadığını və hər an Müzəffər Ali Baş Komandanın əmrinə bir nəfər kimi hazır olduqlarını bildiriblər.

Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu, bir neçə gündən sonra müddətli heqiqi hərbi xidmətə yollanacaq İbrahim Quliyev rayon gəncləri adından çıxış edib və Azərbaycan Ordusunda şəhidlərimizin, igid Vətən əsgərlərinin qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklərinə və şanlı herb tariximizə yeni-yeni səhifələr yazacaqlarına and içib.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirilib.

Qəbələ rayonunda şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatlığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanımaq məqsədilə - "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti anım tədbiri Qəbələ rayonunda, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Abuşov Bəhruz Zabit oğlunun xatirəsinə həsr olundu.

Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin

xatirə gecəsi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömrü yolundan, "Dəmir yumruq" əməliyyatında iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mü-

barizliyi və fədakarlığı xüsusi qeyd olundu. Nohurçışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.

Şəhidin anası Sərmayə Abuşova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi və tənəpərverlik mövzusunda mahnılar səsləndirilib.

Vətən müharibəsinin 66 qazisi yüksək texnologiyalı protezlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 66 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış Məmişov Bəşir Məhəddin oğlunu və

Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

Onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mər-

hələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olundu.

Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə kəmənci vasitələrlə omdan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir.





# BİR XALLIQ TUR



D qrupu							
	Komandalar	O	Q	H	M	TF	X
1	Çexiya	2	1	1	0	3-1	4
2	İngiltərə	2	1	1	0	1-0	4
3	Xorvatiya	2	0	1	1	1-2	1
4	Şotlandiya	2	0	1	1	0-2	0

**Xorvatiya - Çexiya - 1:1**  
Qollar: Patrik Šik, 37-pen (0:1), Perišić, 48 (1:1)  
Baş hakim: Karlos del Cerro Grande (İspaniya)  
Qlazqo. "Hampden Park" stadionu

## Əvvəli 1-ci səh.

Çünkü sağ və ya sol cinah müdafiələri hücumda qoşularken itirilən toplardan sonra geriye qayıtmada ciddi problem yaşayırdılar. Nəticədə hücumda çoxalarken, müdafiə olunmaqda say baxımından geri qalan Şotlandiya matcın ilk deqiqələrində qapısı qarşısında təhlükəli epizodlar yaşadı.

Bütün bunlara baxmayaraq, İngiltərə millisinin də nümayiş etdirdiyi futbol azarkeşlərin ürayince olmadı. Adətən sürətli, davamlı pressing təbiiq edərək rəqibinin müdafiədən oyun qurmasına imkan verməyən İngiltərə millisindən sanki esər-ələmet yox idi. Qarşılaşmanın ilk deqiqəsindən çox maraqsız ke-

çən matcın yekununda qapılara top vurulmadı.

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatına seçmə mərhələnin A qrupunun lideri kimi yollanıb. Britaniyalılar Çexiya, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 oyunun 7-də qalib gəlib, 1 matcda məğlub olub. Komanda yegənə məğlubiyətini səfərdə Çexiya ilə oyunda alıb. Beləliklə, 8 matcda 21 xal toplayan İngiltərə qrup lideri olub. Komanda ən yaxın izleyicisi Çexiyani 6 xal qabaqlayıb.

İngiltərə həmçinin seçmə mərhələnin ən məhsuldar komandalarından idi. 37 qol vuran yığma qapısının da 6 top görmüşdü. İngiltərənin ən məhsuldar oyunçusu 12 qolla Harri

Keyn olub. O, ümumən seçmə mərhələnin bombardiri adını qazanıb.

İngiltərə "Avro-2020"nin ev sahiblərindəndi. Sayca 10-cu dəfə Avropa çempionatında yarışan futbolun yaradıcıları indiyə qədər qitə birincisi olmağı bacarmayıb. Yığma iki dəfə yarımfinala qədər irəliləyib. Bunlar ötən əsrdə - 1968-ci və 1996-cı illərin çempionatlarında baş verib. Yığma 2016-cı ildə dördüncü finalda mübarizəni dayandırır.

D qrupunun digər matcında isə Xorvatiya və Çexiya yığmaları üz-üzə gəldilər. Düzdür, ilk hissədə mübarizə meydançanın daha çox mərkəzində getse də, cəxələrin qurduqları hücumlar daha kəsərlidi.

Oyunun əvvəlindən üstünlüyü ələ keçirən Çexiya yığması meydançanın rəqibə aid hissəsində pressing təbiiq edərək xorvatların oyun qurmasına mane olurdu. Xorvatiya bundan əvvəlki turnirlərə nisbətən zəif çıxışı ilə hər kəsi təəccübləndirməkdədir. Komanda bu matcda da yaranan əks hücumlarda müdafiənin arxasına atılan toplaqla qol epizodu yaratmağa çalışırdı.

Nəhayət, Çexiya millisinin ardıcıl qurduğu hücumlar öz nəticəsini verdi. 37-ci deqiqədə Patrik Šik penaltidən vurduğu qolla görüşdə hesabı açdı. Qoldan sonra təcridən ötürmələrə üstünlük verən xorvatlar 48-ci deqiqədə Perišićin vurduğu qolla hesabda tarazlığı bərpə etdilər. Bundan sonra hər iki komanda-

nın qol vurmaq üçün şansları olsa da, onlardan yararlına bilmədilər.

Qeyd edək ki, Xorvatiya yığması Avropa çempionatına seçmə mərhələnin E qrupunun lideri kimi yollanıb. Seçmə mərhələdə 17 qol vuran komanda qapısında 7 top görüb. Xorvatların ən məhsuldar oyunçusu Bruno Petkoviç idi - 4 qol. O, ümumən E qrupunun bombardiri oldu. İvan Perišićlə Nikola Vlašić 3, Luka Modriç 2 dəfə fərqləndisə, 3 futbolçu adını 1 dəfə tabloya yazdırma bildi.

Xorvatiya müstəqillik dövründə 5 dəfə Avropa çempionatında iştirak edib. Yığma yalnız 2000-ci il qitə birinciliyində oynamaq hüququ qazanmayıb. Komandanın ən yaxşı nəticəsi dördüncü finala kimi yüksəlməkdədir. Milli 1996-cı və 2008-ci illərdə buna nail olub. 2016-cı il çempionatında komanda 1/8 finalda mübarizəni dayandırır.

Çexiya yığması isə Avropa çempionatına seçmə mərhələnin A qrupunun ikincisi kimi qatılıb. Komanda İngiltərə, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 matcın 5-də qələbə qazanıb, 3 dəfə məğlub olub. Yaroslav Šilqaviyın rəhbərlik etdiyi kollektiv 8 matcda 13 qol vurub, öz qapısında 11 top görüb. Yığmanın ən yaxşı bombardiri 4 qolla Patrik Šik olub.

Çexiya Slovakiyadan ayrıldıqdan sonra bütün Avropa çempionatlarının final mərhələsinin iştirakçısı olub. Yığma ən yaxşı nəticəsini "Avro-1996"da qazanıb. Həmin vaxt finala qədər irəliləyən komanda hələlik matcda Almaniya məğlub olaraq gümüş medalları qazanıb. 2004-cü il çempionatında isə Çexiya yarımfinala qədər irəliləməyi bacarıb. Yığma 2016-cı ildə keçirilmiş son qitə birinciliyində qrup səddini aşı bilməyib.

Elçin CƏFƏROV,  
"Azerbaycan"

## "Avro-2020"nin təqvimini

20 iyun

### A qrupu

20:00. İtaliya - Uels  
Roma. Olimpiya Stadionu

20:00. İsveçrə - Türkiyə  
Bakı. Olimpiya Stadionu

21 iyun

### C qrupu

20:00. Şimali Makedoniya - Niderland  
Amsterdam. Yohan Kroyf Arena

20:00. Ukrayna - Avstriya  
Buxarest. Milli Arena

### B qrupu

23:00. Finlandiya - Belçika  
Sankt-Peterburq. Zenit Arena

23:00. Rusiya - Danimarka  
Kopenhagen. Parken Stadionu



## Stiv Klark sevincək olub

"Unudulmaz axşam oldu. Mükəmməl oynadıq. Komandamda böyük oyunçularımızın olduğunu bildirdim və onlar matcda bunu sübut etdilər. Futbolçular və millinin bütün heyəti üçün xoşbəxtəm".

Bu sözləri Şotlandiya millisinin baş məşqçisi Stiv Klark "Avro-2020"nin qrup mərhələsinin 2-ci turunda keçirilən İngiltərə ilə oyundan (0:0) sonra deyib.

"Qələbə qazanmaq şansımız var idi. İngiltərənin də qol epizodları var idi. Belə oyunda əsl favorit kim olduğunu anlamaq çətin idi. Məni ən çox sevindirən qol epizodları yaratmağımız idi", - deyər o, vurğulayıb.



## F qrupu

Portuqaliya - Almaniya - 2:4  
Qollar: Ronaldo, 15 (1:0), Dias, 35-avtoqol (1:1), Qerreyro, 39-avtoqol (1:2), Haverts, 51 (1:3), Qosens, 60 (1:4), Jota, 67 (2:4)  
Baş hakim: Entoni Teylor (İngiltərə)  
Münhen. "Münhen Arena"


Macarıstan - Fransa - 1:1  
Qol: Fiola, 45+2 (1:0), Qrizmann, 66 (1:1)  
Baş hakim: Maykl Oliver (İngiltərə)  
Budapeşt. "Puşkaş Arena"

## Türkiyə millisinin Bakıdakı son matcının hakimləri açıqlandı

"Avro-2020"də qrup mərhələsinin 3-cü turunun İsveçrə-Türkiyə qarşılaşmasının hakimləri açıqlanıb.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı Slavko Vinçič idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçič kömək göstərəcək.

Dördüncü hakim funksiyasını isə isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi Bastian Dankert (Almaniya) olacaq.



## Qaret Sautqeytdən özünütənqid



"Bu oyuna görə məyusəm. Şotlandiyanın haqqını vermək lazımdır. Onlar cəsarətlə müdafiə olundular və yaxşı oynadılar. Ən azından 1 xal qazandıq. Qələbə üçün lazım olanları etmədik. Qalib gələ bilmir-sinizsə, ən azı uduzmalısınız. Mən də daxil olmaqla, özümüzü tənqid etməliyik. Daha yaxşı oynamalıyıq".

Bu sözləri isə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt "Avro-2020"nin qrup mərhələsinin 2-ci turunda Şotlandiya ilə oyundan sonra deyib.

O, sözügedən görüşdə Harri Keyni əvəzləməsinin səbəbi haqda da danışdı: "Keyni ona görə əvəzlədim ki, bizə daha çox hərəkət lazım idi. Markuş Reşford bu enerjini verə bilərdi. Buna görə də bu qərarı qəbul etdik".

## Türkiyə millisində zədə şoku

Türkiyə millisinin futbolçusu Umut Meraş "Avro-2020"nin qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək İsveçrə ilə oyunu buraxacaq.

Buna səbəb onun 2-ci turda Uelslə matcda zədələnməsidir. 25 yaşlı müdafiəçinin İsveçrə ilə görüşə kimi hazır olmayacağı bildirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə oyunu saat 20:00-da başlayacaq.



## «Bizdən gözlənilən oyunu göstərmədik»

Belçika millisinin üzvü Romelu Lukaku "Avro-2020"nin qrup mərhələsinin 2-ci turunda Danimarka üzərində əzmkar qələbəni şərh edib.

28 yaşlı hücumçu UEFA-nın sayıtına açılmasında deyib: "Özüm də daxil olmaqla emosional oynadıq. Düzünü deməliyəm, bizdən gözlənilən oyun səviyyəsini göstərmədik. Amma bunu çox dramatikləşdirməyə dəyməz. Danimarka millisi həddindən artıq yaxşı oynadı. Bizim üçün bir sınaq oldu və sonda qrupdan çıxdıq".

Xatırladaq ki, Belçika millisi sözügedən oyunda 2:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.











# Çörək varsa...

Əvvəl 1-ci səh.

Öyrənirik ki, cari ilin məhsulu üçün keçən ilin payızında 34 min 845 hektarda taxıl ekilmişdir. Bunun 21 min 119 hektarı arpa, qalan 13 min 726 hektarı buğdadır. "İndi hər kəs istəyir ki, ekdiyi yerdən daha çox məhsul götürsün. Ona görə də aqrotexniki tədbirləri vaxtında, keyfiyyətli həyata keçirməyə, yeni texnologiyadan istifadə etməyə üstünlük verir. Məsələn, fermerlərimiz artıq bir neçə ildir ki, əkin zamanı torpağa ammosof gübrəsi verirlər. Bu da öz xeyirini göstərir. Bitki torpaqdan baş qaldırarkən həmin mineral kök ilə mənimsəyir, nəticədə bu da onun inkişafına və daha məhsuldar olmasına kömək edir. Vegetasiya dövründə digər tədbirlər tətbiq olunur. Səmərsi də göz qabağındadır. Arpa sahələrində biçin başa çatmaq üzərindədir. Hər hektardan 32 sentnerə yaxın məhsul götürülür. Bu da keçən ildəkindən xeyli artıqdır. Buğda zəmilərində biçinə təzə başlanılıb. Min hektarın məhsulu yığılıb. Məhsuldarlıq hələlik 32,5 sentnerdir. Nəzərə alsaq ki, əvvəl nisbətən zəif sahələr biçilir, deməli, nəticə daha yüksək olacaq" - deyər M.İmanov bildirir. Sonra da saatına baxır: "11-ə işləyir. Biz sahəyə çatana kimi, yaqın günün istisi bir az da artacaq. Hava isti olanda kombayn taxılı daha yaxşı biçir axı", - deyir.

Rayon mərkəzindən çıxıb İran İslam Respublikası sərhəd-keçid məntəqəsi istiqamətində uzanmış gedən şose yolu ilə "Şəhriyar düzü" deyilən əraziyə - fermer Rafiq



Bədəlovun taxıl biçilən sahələrinə gedirik. Təxminən 15 kilometrəndən sonra sağa dönüb torpaq yolla uzaqda görünən kombaynların yanına istiqamət götürürük. Yolun hər iki tərəfi taxıl, pambıq, yonca sahələri dir.

Çox çəkmir ki, R. Bədəlovun sahəsinə çatırıq. "Nev Holland" markalı kombayn sahənin o biri başından bizə tərəf gəlir. Burada isə yükünü zübuşaldan "ZIL" markalı

maşının sürücüsündən başqa heç kəs görünmür. Bir az keçəndən sonra aqronom M.İmanovdan fermerin niyə gözə dəymədiyini soruşuram. Yol yoldaşım cavabında: "Fermer R.Bədəlov həm də yaxşı mexanizatorudur. Ona görə də neinki öz sahəsinin, digər mülkiyyətçilərin də zəmisini biçməkdə onların köməyinə çatır", - deyir.

Elə bu vaxt bunkerli dolduğundan kombaynın işi

yanıb-sönür. "ZIL"ın sürücüsü motoru işə salıb kombaynı yanına gədir. Biz də biçilən zəminin içi ilə onların yanına yollanırıq. Kombaynın bunkerindən buğda su kimi axıb maşının kuzovuna tökülür. Proses başa çatır.

Fermer-mexanizator kombaynın kabinəsindən düşüb bizə yaxınlaşır. "Məhsulunuz bol, işiniz avand olsun!", - deyib onunla tanış olurduq. Yarıdakı cümləli oğlanın öz öglü - bütün işlərində, o cümlədən taxıl biçinində ən yaxın köməkçisi, sağ əli olduğunu bildirir. Vaxtını çox almayıb, ona bir neçə sual veririk. Bildirir ki, Bəydil kəndindədir. Bu il 70 hektarda taxıl yetişdirib. Onun 24 hektarı arpa, 46 hektarı buğdadır. Arpa biçinini artıq başa çatdırıb. Hər hektardan 55 sentner məhsul götürüb. Buğdadan isə 55-60 sentner götürür. Mexanizatorluğuna gəldikdə, hələ sovetlər birliyi zamanında "Niva" kombaynı sürüb. Kredit yolu ilə iki il bundan öncə yeni kombayn alıb. Dediyyəne görə, çox keyfiyyətli maşındır. İşləməyinə söz ola bilməz. Muğan şəraitində hər gün 15 hektar sahənin məhsulunu heç bir itkiyə yol vermədən biçir. Rahatlığı da öz yerində. Kondisionerə ehtiyac yoxdur. İşləməyə qoymur. Yeganə oğlu - Samir Bədələyev atasının yolunu davam etdirir.

Onlarla sağılaşmış geri qayıdırıq. Yolboyu digər sahələrdə də taxıl biçilir. Bir daha əmin oluruq ki, çörək bütün nemətlərin tacıdır. Tanrı heç kimin çörəyini kəsməsin.

**Seyran CAVADOV,**  
"Azerbaycan"

## OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmaətbuatçı" ASC (012) 440-46-94, (012) 441-19-91

"Azərpoçt" ASC

(012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması

(012) 566-77-80, (050) 214-40-53

"Kaspi" MMC

(012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC

(055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC

(012) 594-09-59

"Ziya" LTD

(012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC

(012) 598-49-52, (070) 340-01-00

"City press" MMC

(055) 819-09-26

1 illik

124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə  
üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli  
telefonla zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

### B İ L D İ R İ Ş

"Azerbaycan" qəzetinin 30 aprel 2021-ci il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən kompüterlərin satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "Ultra Technologies" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuşdur.

Qalib şirkətlə 18 iyun 2021-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

### B İ L D İ R İ Ş

Azərənərji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması məqsədilə 17.06.2021-ci il tarixində verilən elanda sənədlərin son verilmə vaxtını 21 iyun 2021-ci il saat 15:00-dən 29 iyun 2021-ci il saat 15:00 tarixədək uzadır. İştirak etmək istəyən iddiaçılar öz sənədlərini 29 iyun 2021-ci il saat 15:00-dək "Azərənərji" ASC-nin Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim etsinlər.

Tender komissiyası

Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Goranboy şəhərində İlham İsmaylov küçəsi, Vidadi küçəsi, İsmat Qayıbov küçəsi, Nigar Rəfibəyli küçəsi, Qatır Məmməd küçəsi, Nazim Hikmət küçəsi, Sıxalı Qurbanov küçəsi, Miquyalı Müşfiq küçəsi, Xəqani küçəsi və C.Məmmədquluzadə küçəsində abadlıq işləri və küçələrə zibil qablarının qoyulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30.12.2021-ci il tarixə kimidir. Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs: Rəşif İmanov (Tel: (022) 245-18-14) və 070 245 30 80.

Ünvan: Goranboy şəhəri, H.Əliyev prospekti, 3  
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 400 (dörd yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.  
Bank rekvizitləri:  
Goranboy şəhər İcra Nümayəndəliyi  
Faktiki ünvan-Goranboy şəhəri, Heydər Əliyev prospekti, 3  
VÖEN- 6100038651

Bank rekvizitləri:  
Dövlət Xəzinədarlığı Agentliyi  
VÖEN-1401555071  
Kod- 210005  
SWIFT CTREAZ22

H/H- AZ13CTRE00000000000002510732  
M/H- AZ41NABZ0136010000000003944

Məlgöndərlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- Maliyyə vəziyyəti haqqında bank arayışı;  
- Son bir il ərzində (fəaliyyəti davandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olub-olmadığına dair arayış;

- Nizamnamə;  
- Qeydiyyatdan keçdiyi ölkə;  
- Rekvizitlər;  
- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- Lisenziya (tikinti sahəsi üzrə);  
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması barədə məlumat (Müvafiq qurum tərəfindən təsdiqlənmiş formada);  
- İddiaçının maddi-texniki imkanları (Abadlıq işlərinin aparılması üçün müvafiq maddi-texniki imkanlar);

- Analoji işlərdə dövlət satınalmalarındakı təcrübəsi;  
- Müqavilənin yerinə yetirilmə müddəti;  
- Tender təklifinin təminatı (Təklifin dəyərini 1 faizi həcmində bank sənədi təkliflərinin açıqlığı tarixindən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi (Tender təklifləri zərflərinin açıqlığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank təminatı istisna olmaqla) 12.07.2021-ci il saat 12:00-a qədər tender təklifi və bank təminatı sənədlərini 22.07.2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri 23.07.2021-ci il saat 12:00-a elektron Portal vasitəsilə açılaçaqdır.

Tender komissiyası

## Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən sutka ərzində COVID-19-dən vəfat edən olmayıb. Hazırkı dövrdə ölkəmizdə 335 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1014 nəfərdir. Ötən müddət ərzində 3 milyon 668 min 281 test aparılıb. Dünyəni test sayı isə 7254-dür.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 19.06.2021
Ümumi yoluxmaların sayı	335437
Yeni yoluxmaların sayı	38
Ümumi sağalmaların sayı	329462
Yeni sağalmaların sayı	123
Aktiv xəstə sayı	1014
Ümumi test sayı	3668281
Yeni test sayı	7254
Ümumi ölümlərin sayı	4961
Yeni ölümlərin sayı	0

BAŞ REDAKTOR

**Bəxtiyar SADIQOV**



Ünvan

AZ 1073, Bakı şəhəri,  
Məhəbbət prospekti,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azerbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azerbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5179  
Sifariş 1062  
Qiyməti 40 qəpik

Tender komissiyası

## Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci il üçün açıq tender elan edir

Tender 2 - LOT üzrə keçirilir.  
LOT - 1: Yolları əsaslı təmiri işlərinin satın alınması.  
LOT - 2: Şəhərin abadlaşdırılması işlərinin satın alınması.  
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalarla vəsaitlə daxil olunsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.  
Tenderdə iştirak etmək istəyənlər LOT-lar üzrə müəyyən edilən məbləğdə (aşağıda göstərilən məbləğlər üzrə) iştirak haqqını "ASAN Ödəniş" sistemi ilə göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Zərdab şəhəri, R.Kerimov küçəsi, 46 (Əlaqələndirici şəxs: Mustafayeva Şöbə Məmməd qızı, telefon: (02029) 6-60-37) ünvanından ala bilərlər.

İştirak haqqı hər LOT üzrə - 500 (beş yüz) manat.  
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:  
Adı: Dövlət Xəzinədarlığı Agentliyi  
Kod: 210005  
VÖEN: 1401555071  
M/hesabı: AZ41NABZ0136010000000003944  
S.W.I.F.T CTREAZ22  
Adı: Zərdab şəhər İHB-si üzrə nümayəndəliyi  
Hesablaşma hesabı: AZ44CTRE00000000000002511532  
VÖEN:5300012761  
Büdcə təsnifat kodu 142330  
Büdcə səviyyəsi kodu 7y  
İştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- Tender təklifi (zərflərinin açıqlığı tarixindən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (zərflərinin açıqlığı tarixindən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);  
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışlar;  
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 2020-ci il üzrə;  
- Dövlət Vergi Xidməti tərəfindən satınalma prosedurunun başlanmasından əvvəlki 5 il müddətində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərilməsi ilə əlaqədar cinayətə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasında məhkəmə qərarında qadağan edilməməsi barədə məlumatlar (məhkumluq barədə arayış);  
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 19.06.2021-ci il tarixdən sonra alınmış bank arayışı qəbul ediləcəkdir;  
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- Müvafiq sahə üzrə lisenziya;  
- Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).  
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatı ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.  
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.07.2021-ci il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.07.2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar təklifləri 23.07.2021-ci il saat 17:00-a açılaçaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.  
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası